

Son 4 ilin tarixləşən hadisələri



Müstəqil Azərbaycan tarixinin ən mühüm və yaddaqalan mərhələsi – 2018- ci il 11 aprel prezident seçkiləri və ondan sonra yaşananlardır. Dörd il öncə Azərbaycanda növbədənkenar prezident seçkiləri keçirildi və dövlət başçısı cənab İlham Əliyev yenidən seçicilərin böyük dəstəyini, etimadını qazanaraq, dördüncü dəfə prezident seçildi. 1993-cü ildən bu yana seçimində heç vaxt yanılmayan Azərbaycan seçicisi 2018- ci ildə keçirilmiş növbədənkenar prezident seçkilərində də düzgün, müdrik seçim edərək, özünün parlaq, işıqlı gələcəyinə səs verdi, ulu öndər Heydər Əliyev siyasi kursunun davamlılığına "hə" dedi. Son 4 ildə yaşananlar, baş verənlər xalqımızın seçiminin nə qədər doğru və düzgün olduğunu təsdiqlədi. 11 aprel seçkiləri ilə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişafının yeni mərhələsinə qədəm qoydu.

Seçkidən sonra çox qısa müddət ərzində Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində önəmli, inqilabi addımlar atıldı, əməkhaqları, müavinətlər, pensiyalar artırıldı. Birinci Qarabağ savaşında qəhrəmancasına həlak olmuş şəhidlərimizin ailələrinə birdəfəlik sosial sığorta ödəmələri başa çatdırıldı və illərlə davam etmiş narazılığa son qoyuldu.

Ən mühüm addımlardan biri kimi, problemlə kreditlərlə bağlı cəmiyyətin böyük üzüntüsünə çevrilmiş bir məsələyə, insanların banklardan əsarətinə son qoyuldu. Yüz minlərlə insanın, ailənin üzü güldürüldü. Problemlə kreditlərlə bağlı məsələnin birdəfəlik həlli 2019-cu ilin fevral ayında analoqu olmayan fərman imzalanması ilə yüz minlərlə insanın, ailənin üzərindən ağır yük götürüldü. Həmçinin ölkədə kadr və srtuktur islahatları gücləndirildi, korrupsiyaya qarşı mübarizə istiqamətində əsl müharibə elan edildi.

Sirr deyil ki, 2020-ci ilin əvvəllərindən bəri bütün dünyanı cənginə almış koronavirus bəlası özünün dağıdıcı maddi və mənəvi

itkiləri ilə hər kəsə, iri şirkətlərə, hətta qüdrətli dövlətlərə böyük zərbə vurdu, ağır itkilərə bais oldu. Dünyanın nəhəng, super gücləri koronavirus pandemiyası qarşısında aciz durumda qaldı. Amma, Prezident İlham Əliyevin rəhbərliyi, müdrik, uzaqgörən, düşünülmüş siyasəti nəticəsində ölkəmiz, xalqımız bu bəladan az itkilərlə qurtulmağı bacardı. İlk gündən bu bəlaya qarşı ciddi yanaşan və önleyici addımlar atan dövlətimiz bu məsələdə də dünya üçün bir model, nümunə oldu.

Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla, bir sıra beynəlxalq qurumlara, o cümlədən onlarca ölkəyə bu bəlanın önlenməsi üçün təmənnaşız yardım əlini uzatdı, maliyyə dəstəyi göstərdi. Sevindirici haldır ki, ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınması istiqamətində addımlar artıq öz müsbət nəticələrini göstərməkdədir. Demək olar ki, bu bəladan qurtulmaqdayıq. Biz öncədən demişdik ki, birlikdə xilas olacağıq, birlikdə qurtulmağı bacaracağıq və artıq məhz bu mərhələdəyik. Bütün bunlar isə heç şübhəsiz ki, ölkə Prezi-

dentinin müdrik siyasətinin nəticələri, bəhrələridir.

Son 4 ilin ən böyük və ən tarixi hadisəsi isə birmənalı olaraq, 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Qələbədir. Ölkə Prezidentinin 2020-ci il sentyabrın 27-də verdiyi tarixi "Vur!" əmri ilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına keçdi. Ayyarım ərzində rəşadətli Azərbaycan Ordusu 30 illik qanlı Qarabağ savaşına son qoydu, dağlı-aranlı Qarabağ vahid Azərbaycan oldu. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatı ilə işğalçı və təcavüzkar Ermənistan öz məğlubiyyətini, fiaskosunu bütün dünyanın gözü qarşısında etiraf etdi.

Ermənistan rəhbərliyinin kapitulyasiya aktını imzalamasından sonra Qarabağın dirçəldilməsi, cənnət məkanına çevrilməsi, "Böyük Qayıdış" istiqamətində tarixi addımların atılmasına başlandı.

Qalib sərkərdə, müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın və sadıq silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə işğaldan azad olunmuş yurd yerlərimizə, Qara-

bağımıza tarixi səfərləri başlandı. Ötən il yarım ərzində həyata keçirilən bu səfərlərin hər birində tarixi açıılışların, təməlqoymaların şahidi olduq.

Bir neçə ay öncə neinki Qarabağımızın, bütün Azərbaycanımızın göz bəbəyi olan Şuşamızda hər zaman yanımızda olan qardaş və dost Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanla imzalanmış Şuşa Bəyannaməsi bütövlükdə ölkəmizin təhlükəsizliyinin təminatı istiqamətində atılmış ən mühüm tarixi hadisədir. Bu, həm də qardaşlığın, dostluğun, həmrəyliyin, sarsılmazlığın növbəti bəyanıdır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycanla Türkiyə təkcə sözdə deyil, həm də əməldə "iki dövlət, bir millət"dir.

Bəli, son dörd ildə Azərbaycan 31 illik müstəqillik tarixinin ən mühüm, tarixi, şanlı anlarını və ən böyük inkişaf, tərəqqi dövrünü yaşayır. Bütün bu uğurlar bir daha Azərbaycan seçicisinin düzgün və doğru seçiminin təzahürüdür.

Bütün bunlar ölkə Prezidentinin 2003-cü ildə, ilk dəfə dövlət başçısı vəzifəsinin icrasına başlayarkən etdiyi "Mən, hər bir Azərbaycan vətəndaşının, hər bir azərbaycanlının Prezidenti olacağam!" bəyanına saqiqliyinin, sədaqətinin göstəricisi, bəhrələri, töhfələridir.

Bütövlükdə, son 18 ildə Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşının yanında olub və bu gün də yanımızdadır. Azərbaycan vətəndaşı da, eyni şəkildə, daim dövlətinin, öz Prezidentinin yanında oldu, onun ətrafında müəlləh əsgər kimi birləşdi. Bu gücü, bu birliyi, bu vəhdəti kiməsə sarsıda, poza bilməyib və bundan sonra da pozmaq qeyri-mümkündür.

Ölkə Prezidentinin Azərbaycan xalqı ilə sıx vəhdəti nəticəsində hələ çox zəfərlərə imza atacağıq! Bütün qələbələr bizimlə olacaq!

Jalə ƏLİYEVA,
Milli Məclisin Ailə, qadın və uşaq
məsələləri Komitəsi sədrinin
müavini, filologiya elmləri
doktoru, professor